

# QARABAĞ AZƏRBAYCANDIR!

RƏSMİ DÖVLƏT QƏZETİ



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nö 229 (8545) ÇƏRŞƏNBƏ, 4 noyabr 2020-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Prezidentlər döyüş bölgəsində vəziyyəti müzakirə ediblər



Noyabrin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışıqları olub.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

Prezidentin  
Mətbuat Xidməti

## Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib

Noyabrin 6-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. AZERTAC xəbor verir ki, gündəlikdə 7 məsələ müzakirə olunacaq.

Deputatlar "Təhsil haqqında" qanunda dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (üçüncü oxunuş), "Peşə təhsili haqqında" qanunda dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Meşə, Torpaq va Mülki Məcəllələrində, "Torpaq islahati haqqında", "Torpaq bazar haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Aile Məcəlləsində dəyişiklik edilmiş haqqında Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fealiyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yaradımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Zəfər qazanılmışdır" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərin itirmiş və valideyn himayəsindən məhrum olmuş usaq-ların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fealiyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yaradımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fealiyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yaradımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Zəfər qazanılmışdır" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərin itirmiş və



validəyin himayəsindən məhrum olmuş usaq-ların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fealiyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yaradımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fealiyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yaradımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Zəfər qazanılmışdır" qanundan dəyişiklik edilmişsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş), "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərin itirmiş və

## Bəşəriyyəti təhdid edən global bəla

Bu təhlükədən yalnız pandemiya sərtlərinə əməl etməklə qurtulmaq olar

COVID-19 pandemiyası dünyanın bütün ölkələrində yenidən yayılmaqda davam edir. Xüsusi Avropa və ABŞ-də bu, daha sürətli hal alıb. Ümumdünya Səhiyyə Teşkilatının fəvqələndirdi həllər üzrə program direktoru Maykl Rayan bildirib ki, bir çox Avropanın ölkələrinin hökumətləri koronavirus pandemiyasına qarşı mübarizədə çox çotin vəziyyətə qarşılaşır: "Onlar virusu nəzarət almış almalıdırlar və eyni zamanda infeksiyinin yayılmasına qarşısını almaq imkanları ciddi derecədə möhduddur".

On çox yoluxma hələ Bakı şəhərindədir

M.Rayan qeyd edib ki, bunu nəzərə alaraq, ÜST etiraz-ların Avropada özü baş verdiyi başa düşür: "Görünür ki, insanlar əsaslılıq içindərlər, onlar yorulublar və normal həyatı qayğılmış isteyirlər".

Ardı 9-cu səh.

Ermənilər tarixboyu həvadalarının köməyi ilə azərbaycanlı oħaliyo qarşı terror aktları, külüvəi qırğınlar, soyqırımları və deportasiyalar həyata keçirib, torpaqlarımızı hissə-hissə işğal ediblər.

Azərbaycanın XIX-XX əsr-lərdə baş veren bütün faciələri torpaqlarımızın zəbtli ilə müsayiət olunaraq, ermənilərin xalqımıza qarşı düşüntürməş, planlı suretdə həyata keçirildiyi soyqırımı siyasetini ayrı-ayrı mərhələlərinin təşkil edib. Onlar tarixboyu nəinki yurd yerlərimizə, hem de təbii sərvətlərimizə göz dikiblər. Məşələde qiyametli, nadir aqacları qırıblar. Tikitikən, qızıl mebel sənəsine yaraları aqacıları kəstəli şəkildə kəsərək xarici ölkələrə satıblar. Qızıl, gümüş, mis, qara mərəmər yataqları, təbaşir çökük-

## Qızıl torpaq

Zəngilandakı Vejnəli qızıl yatağı işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə keçdi

Qiymətli metallarla zəngin yataq

İşgal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtədə qızıl, gümüş, cive, mis, qurğunun, daş kömür,

rəngli, dekorativ daslar ve digər yataqlar mövcuddur. İndiyədək Ermənistanın ixracında mühüm yer tutan dağ-məden məhsulları sırasından qızıl, mis, sink filizi və kon-sentratların, hərçinin qiyametli metalların kon-sentratlarının xeyli hissəsi Azərbaycanın işgal olunmuş arazilərdəki Söyüldü (Zod), Qızılıbul-q, Vejnəli qızıl, Mehmana polimetall və Demirli mis-porfir yataqlarından hasil olunub.

Sentyabrın 27-dən başqa dərəcəli Azərbaycan Ordusunun uğurlu əməliyyatı neticəsində arazilərimiz erməni işğalçılarından təmizlənir, xalqımızca məxsus milli sərvətlərimiz özünə qaytarılır. Oktobre 30-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Zəngilanın Vejnəli kəndində kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilən qızıl yatağı yerləşir.

Ardı 4-cü səh.

## Paşinyan məglubiyyətini rəsmən elan etdi

İkinci Qarabağ müharibəsindən möglüb olan Ermənistən beynəlxalq ictihadçılarından istədiyi dostuya ala biləndi. Yerevanın osi niyyəti bu münacişəyə üçüncü tərəf cəlb etmek idi. Lakin döyüslər başlanğıcından sonra Ermənistən bununla bağlı Rusiyaya etdiyi müraciətlərin hamisi noticəsində qaldı. Rusiya açıq şəkildə mührənin Azərbaycanın ərazisində getdiyini bəyan etdi.

Ermənistən baş naziri Rusiyadan kömək istədi və radd cavablılığı

Bu günlərdə işgəlçi dövlətin baş naziri Nikol Paşinyanın növbəti dəfə ona mektubla müraciət edib. Mektubda Paşinyan Qarabağda yaranmış vəziyyətə bağlı Ermənistənla Rusiya arasında ikiteşrifli herbi müttəfiqlik müqaviləsi əsasında "Ermənistən təhlükəsizliyinin təmin edilməsi və kömək göstərilməsi üçün məsləhətlərə başlaması" xahiş edib.

Ardı 4-cü səh.

Düşənən 3 "Su-25" tipli hücum təyyarəsi məhv edilib, 313 tankı - 260-i məhv edilib, 53-ü qənimət kimi götürülüb; 79 adəd piyadaların döyüş masını - 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb; 338 adəd müxtəlif çaplı top - 261-i məhv edilib, 4 adəd "Qvezdika" özüyəriyən haubitsası, 24-ü qənimət kimi götürülüb; 106 adəd minaata - 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb; 54 adəd tank əleyhinə vasitə; 102 "Qrad" qurğusu; 2 "Uragan" Yayım Atəşli Rakət Sistemi; 1 "Tos"; zenit-rakət kompleksleri - 4 "Tor", 43 "Os", 3 adəd PDM, 2 adəd "Smerç", 6 "Kub", 1 "Kruq", 2 "S-125" qurğusu; 6 "S-300" atıcı qurğusu; 14 adəd müxtəlif artilleriya qurğusu, 1 askarətəmə stansiyası; 1 lokator; əməliyyat taktiki rakət kompleksleri - 2 adəd "Elbrus"; yeni istismara verilmiş rakət-artilleriya silahları anbarı, 1 adəd "Točka-U", P-18 radiolokasiya stansiyası məhv edilib; 438 yük avtomobili - 245-i, onlardan 25-ü sursatı ilə birgə məhv edilib, 173 yük avtomobili herbi qənimət kimi götürülüb.











# Müdafiə Nazirliyi xəbər verir

Anar EYVAZOV: "Ermənistanın Azərbaycanla dövlət sərhədindəki mövqelərimizi atəşə tutması ordumuzu açıq şəkildə təxribata çəkmək cəhdidir"

Ötən sutka ərzində Ermənistanın Berd, Çemberlek, Vardenis və Qafan rayonlarından Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilan-də yerləşən mövqelərimiz atəşə rejimini kobud şəkilde pozan düşmən tərəfindən atəşə tutulub. Ermənistanın, xüsusilə Azərbaycanla dövlət sərhədində yerləşən mövqelərimizi atıcı silahlar, top və minaatanlardan atəşə tutmasa təhrikicidə mahiyət daşımaqla ordumuzu açıq şəkildə təxribata çəkmək cəhdidir.

AZERTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Metbuat xidmetinin mətbuat katibi polkovnik-leutenant Anar Eyvazov noyabrın 3-də Hərbi İnfomasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi qeyd edib ki, döydür, eməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bir neçə istiqamətdəki mövqelərimiz, xüsusilə azad edilmiş ərazilərə yenidən hücumlar eden düşmən şəxsi heyət və texnika baxımından itkilər vererek geri çəkilməye məcbur edilib. Sutka ərzində daimi disloksiya məntəqəsində, səngərlərde və atəş mövqelərində düşmənən xəli sayda canlı qüvvəsi, 4 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KÜB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli top, 2 ədəd sursatlı dolu yük



maşını ve sursat anbarı, o cümlədən cəbhədə üçüş keçirməyə cəhd göstəren taktiki pilotusun üçüş aparımı məhv edilib.

"Əminliklə deyə bilerik ki, Azərbaycan Ordusunun döydür taktikası ilə məqsədönlü şəkildə bütün istiqamətlərdə düşmənən xəli sayda canlı qüvvəsi, 4 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KÜB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli top, 2 ədəd sursatlı dolu yük

eməliyyat şəraitinə nəzarət edir", - deyə Anar Eyvazov vurgulayıb.

Mətbuat katibi bildirib ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu əks-hücum eməliyyatını beynəlxalq humanitar hüquq norma və prinsiplərin uyğun əharələrə getirilən döyüşcülərin məhv edilmədən öncə həqiqətən dərk etmələr və silahlı qüvvəsi və legitmət hərbi hədəfləri doğaqla atəş zərbələri ilə məhv edilir. Pərakəndə şəkildə fəaliyyət

göstərən düşmənin döydür meydənidəki vəziyyətdən xəbəri olmayan hərbi-siyasi rəhbərliy hələ də udurma məlumatları daxili auditoriya təsli verir. Bu yalanlarla aldadılaraq işğal altındakı ərazilərə getirilən döyüşcülərin məhv edilmədən öncə həqiqətən dərk etmələr və silahlı qüvvəsi və legitmət hərbi hədəfləri doğaqla atəş zərbələri ilə məhv edilir. Qələbə bizimlədir.

**Müdafiə Nazirliyi:** "Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib"

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti toxribatın karşısına alıb.

Müdafiə Nazirliyinin Metbuat xidmətindən AZERTAC-a bildirib ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədində olverişli yüksəklikləri elə qeyri-məhv edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döydür itklərini və silah-sursatlarını ərzədə ataraq geri qaçmağa məcbur edilib.

**Düşmənin əlahiddə zirehli tank taborunun komandiri və snayper qrupu məhv edilib**

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağlıcı diviziyasının müdafiə zolağında düşmənən bir neçə tankı sıradan çıxarılb.

Müdafiə Nazirliyinin Metbuat xidmətindən AZERTAC-a bildirib ki, bölmələrimiz tərəfindən görünən tədbirlər neticesində 77-ci əlahiddə zirehli tank taborunun komandırı podpolkovnik Nelson Akopçanyan məhv edilib.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş erazimizə gətirdi 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib.

Neticədə Qubadlı istiqamətində fealiyyət göstərməyə hazırlanan snayperlərdən ibarət qrup məhv edilib.

## Erməni tərəfi yenə yalan məlumat yayır

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Suşa və Xocavənd şəhərlərindəki dinc əhalini yeniden atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaddığı məlumat yalandır. Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu məluki əhaliyə və qeyri-herbi infrastrukturata atəş açır.

Bu barədə AZERTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Metbuat xidmətindən məlumat verilib.

Ermenistan tərəfi her zaman olduğu kimi, yənə de yalan, şiridilmiş ssenarilər əsasında yazılım naşılları ilə uğursuzluqları gizlətməye və narazı əhalisini sakitleşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində ordumuzun "diversiya qrupunun" artilleriya atəşinə tutulması və itki verək geri çəkilməsi barədə növbəti yalan məlumat yayılır.

Qarşı tərefin yaddığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Düşmən guya cənub istiqamətində bölmələrimizin minatlanan taqını məhv edərək vacib sənədləri elədə etməsi barədə Ermənistan mətbuatının yaddığı xəber cəfəngiyatdan başqa bir şey deyil.

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına mexsus kolonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilmişsi barədə yaddığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti yudumrasıdır.

Döydür meydəndə gündən-güne artdıqda olan itkilərini ört-basdır etməye çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

Tərəfən işarət etmək istəyənlər 500 manat istirak haqqını yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu [https://etender.gov.az/dövlət\\_satinalmalarının\\_vahid\\_internet\\_Portali\\_vasitesiile\\_adicikelik\\_tenderin\\_bölməsində\\_eda\\_ede\\_bilərlər\\_\(olagələndirici\\_səxs: Azad Məmmədov, telefon: \(012\)-490-09-27, 598-26-96;598-05-56](https://etender.gov.az/dövlət_satinalmalarının_vahid_internet_Portali_vasitesiile_adicikelik_tenderin_bölməsində_eda_ede_bilərlər_(olagələndirici_səxs: Azad Məmmədov, telefon: (012)-490-09-27, 598-26-96;598-05-56).

Iddiaçı şirkətlərin asan/elektron imzalarının olması zəruriyidir. Yalnız asan imzasi, yaxud elektron imzasi olan iddiaçı dövlət satinalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.



**Iştirak haqqı heç bir halda geri qaytarılmır.**

Iddiaçılar tenderde iştirak etmek üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderde iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender teklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvəde olmalıdır);
- tender teklifi dəyərinin 1 faizi həcmində bank teminatı. Tender teklifi qüvvəde olduğu müddədən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi organından arayış;
- son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzəre alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

Tender komissiyası

## Düşməni məhv edən qəhrəman hərbçilərimiz



Leytenant Dünayev Azad Vüqar oğlu işgildə ilə seçilmiş zabitlərimizdəndir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Metbuat xidmətindən AZERTAC-a verilən məlumatda görə, o torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə reaktiv artilleriya atəşi ilə düşmənin canlı qüvvəsi və atəş vasitələrini məhv edib.

Leytenant Qaraşov Məhəmməd İlham oğlu torpaqlarımızın işgaldən azad olunmasında uğrunda gedən döyüşlərdə de-qış atəşənən avtomobil kolonunu məhv edib.

Gizir Əjdərləli Sabit Mübariz oğlu işgaldə olunan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döydür, hazırlanmış qüvvəsi və atəş vasitələrini məhv edib.

O, düşmənin canlı qüvvəsinə və atəş vasitəsini məhv edib.

## Ermənistan mülki əhaliyə qarşı qadağan olunmuş fosforlu mərmilərdən istifadə edir

Ermenistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edib.

AZERTAC-in cəbhə bölgəsindən ezmə olunmuş müxbiri xəber verir ki, Tərtər rayonunun Şəhərbəd kəndi əraziyinə atılmış fosforlu top mərmiləri xosbaxılıkdan partlamayıb. ANAMA-nın eməkdaşı Mədət Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, bu gün səhər 102 "Qaynar xətti" ne xəlil olunmuş məlumat əsasında əraziyə baxış keçirilib və iki ədəd partlamamış ağ fosforlu top mərmisi aşkarlandı. 122 millimetrik mərmilərin içərisində 3 kilogram 800 qram ağ fosfor var. Mərmilər



partlayıcı məxanizmlərindən nəsəzlər səbəbindən düşərək partlamayıb. Fosforlu top mərmiləri partlaysı, yolu ilə yerində zərərsizləşdirilib.

Qeyd edək ki, fosforlu bombardan istifadən qada-

ğan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ilde Sankt-Peterburg deklarasiyasi qəbul edilmiş və ya məhdudiyyət qoymulması barədə konvensiya var. Həmin sənədlərdə qeyd olunub ki, istənilər əsaslıdır. Məsələdən əlavə, ayrı-ayrı məluki əhaliyə və ya məluki obyektlər yandırıcı silah tətbiq etməklə hückum qadağandır.

Ermenistanın bu silahdan istifadə etməsi məluki Azərbaycan əhaliyinə qarşı terror, təxribat və mümkin qədər çox qırığın törətmək məqsədi dəşıyır. Cenevre konvensiyaları və əlavə protokollar, "Adı silahların konkrət növürlərinin haqqında" III protokol (1980) - həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adı silahların konkrət növürlərinin tətbiqinə qadağan edilməsi və ya məhdudiyyət qoymulması barədə konvensiya var. Həmin sənədlərdə qeyd olunub ki, istənilər əsaslıdır. Məsələdən əlavə, qərbi tətbiq etməklə hückum qadağandır. Ermenistanın bu silahdan istifadə etməsi məluki Azərbaycan əhaliyinə qarşı terror, təxribat və mümkin qədər çox qırığın törətmək məqsədi dəşıyır.

## "Azərenerji" ASC

### Elektrik mallarının satın alınması üzrə açıq tender elan edir

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən tenderde iştirak edə bilmez);

- iddiaçının son bir ildeki fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildeki maliyyə vəziyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;





## “Azad edilmiş torpaqlarda sərmayə qoymağı səbirsizliklə gözləyirik”

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) “Zoom” vasitəsilə illik maliyyə hesabatının növbəti iclası keçirilib.

Iştirakçılar tərəfindən iclasın sədri ve kabinetlər seçilib. Gündəliyə uyğun olaraq, ATİB-in idarə heyətinin sedri Cemal Yangın qurumun 2019-cu il üzrə fealiyyət hesabatını təqdim edib. O, torpaqlarımızın azadlığı uğrunda Azərbaycan Prezidentini İlham Əliyevin rəhbərliyi ilə atılan addımları alıqlaşdırını və şanlı orduımızla bağlı işində göstərdiyi fealiyyətə və mübariziliyə görə təşəkkürün bildirib. C.Yangın azərbaycanlı və türk iş

adamları olaraq, Vətənin bütövlüyü uğrunda azad edilmiş torpaqlarda sərmayə qoymağı, iş yerləri yaratmağı və həmin azərlərin yenidən qurulmasına iştirak etməyi böyük səbir-sizliklə gözləyirik.

Tətbiq Komissiyasının sedri, ATİB-in üzvü, “L.B.Audit Xidməti MMC” şirkətinin direktoru Ləmiya Bayramova 2019-cu il üzrə maliyyə hesabatının barədə komissiyanın reynini təqdim edib. Sonra idarə heyətinin yeni üzvlərin seçilməsi məsələsinə baxılıb. ATİB-in sedri-nin müavini Mürsəl Rüstəmov 2021-ci il üçün büdcəni təqdim edib və sənədər iclas iştirakçıları tərəfindən təsdiqlənib.

Xəbəri AZERTAC yarmışdır.

## Azərbaycanda dövlət dəstəyi ilə ilk aqrar siğorta müqaviləsi cəbhə bölgəsində imzalanıb

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar siğorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb. Noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda dövlət dəstəyi ilə ilk aqrar siğorta müqaviləsi imzalanıb.

Tərtər rayonunun Beyimsarov kəndində baş tutan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Bakıda sefərde olan Türkünən TARŞİM kənd tesərrüfatı siğortaları təşkilatının rəhbərliyi, Aqrar Siğorta Fondunun, “Aqrar Siğorta Müşterək Şirkəti” ASC-nin rəhbərliyi, fermər və sahibkarlar iştirak ediblər.

İlk aqrar siğorta müqaviləsi əsasında Tərtər rayonundan olan sahibkarın südlü heyvanları siğortalınlıb. Aqrar Siğorta Fondu ilə fermər Həbib İbrahimli arasında imzalanan müqavilədə 50 baş iribünnülu heyvanın aktual risklərindən siğortalanması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Aqrar Siğorta Fondunda Nəticə Heyətinin sedri Fuad Sadıqov bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar siğorta mexanizminin yaradılması Azərbaycan Respublikasının Prezidentini canab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorunda həyata təsir edən arıcılarla işləşənlər və fermərlər dövlət dəstəyinin növbəti mərhələsidir.

“Aqrar siğorta fermərlərinin məhsullarını və gəlirlərini qorumaqla onlara destek olacaq. Qaydalara görə, aqrar siğorta haqqının 50 fətih dövlət tərəfindən ödəniləcək. Nəticədə kənd tesərrüfatı daha təhlükəsiz biznes sek-



toruna çevrilecek və bu sahəye yatırımlar da-ha da artacaq”, deyə F.Sadıqov bildirib.

Onun sözlerinə görə, ilk aqrar siğorta müqaviləsinin Ermenistannın Tərəfinin davamlı at-eşə tutduğu ərazidə - Tərtər rayonunda imzalanması təsdiqi deyil: “Dövlət bununla nü-mayıs etdirir ki, ölkənin bütün erazilərində, xüsusiilə də cəbən və cəbhəyənə ərazilərdə fealiyyət göstərən fermər və sahibkarların ya-nındadır və onları daha güclü şəkildə dəstək-ləməkdə davam edir”.

İmzalanma mərasimində iştirak edən Türkünən TARŞİM aqrar siğorta təşkilatının Hımvəqili Şurasının üzvü, Türk Kənd Təsərrüfatı və Məşəqli nazirliyinin nümayəndəsi Bekir Engürlü bildirib ki, aqrar siğorta fermərlərin risklərini siğortalamaqla aqrar sahənin maliyyətçi çıxışına asanlaşdıracaq, kənd tesərrüfatının dəha dayanıqlı inkişafına yaradacaq.

Fermər Həbib İbrahimli bildirib ki, aqrar siğorta fermərlərin işini asanlaşdırır və təsərrüfatı daha da genişləndirməyə şərait yaradır.

## “İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib Cari ilin 9 ayında Azərbaycandan 10,6 milyard dollarlıq məhsul ixrac olunub



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Ixrac İcmalı”nın 2020-ci ilin oktyabr sayı təqdim edilib. İcmalda bildirilir ki, cari ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektor üzrə 1,3 milyard ABŞ dolları döyərində ixrac reallaşdırılıb.

2020-ci ilin yanvar-sentyabr ayında qeyri-neft sektor üzrə ixracda qızıl (25,8 milyon) birinci, elektriq enerjisi (9,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənməsi meşə findigi (8,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşır.

“Ixrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrde olduğu kimi, Azərbaycanın turizm sektoruna təsirsiz otluşmuyub, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub. Bu gün nəticəsində 2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə aparılmışlar təmsil olunurlar: “Azərbaycan Internet Maynəni Kompanii Limited Şirkəti”nin Azərbaycan Respublikasındaki Nümayəndəsi, “Socar Polymer” MMC, “Land Lojistik” MMC, “MKT İstehsalat Kəmərsi” MMC, “Sun Food” MMC, “Global Trade Group” MMC, “Fruit Store” MMC, “Baku Steel Company”, “Fruit City Group” MMC və “P-Aqro” MMC.

Qeyri-neft sektor üzrə məxsus şirkətlərinə iştirak edən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikke) kəsimləsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıci (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanmış məmələtlərin ixracı 73,7 milyon, kimya sonəsi mehəsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanmış məmələtlərin ixracı 38,2 milyon, plastmassa və ondan hazırlanmış məmələtlərin ixracı 122,4 milyon, pambıq ipili ixracı 12 milyon, spirili və spirtsiz içkilərin ixracı 9 milyon, şəker ixracı 12,4 milyon, bitki və həyvan məşəni piyler və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları) teşkil olub.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektor üzrə ixrac ise 129,5 milyon ABŞ dolları teşkil edib. 2020-ci ilin sentyabr ayında yəni təməs mehəsullarının qeyri-neft sektorunda payı 30,5 faiz, qeyri-neyti sektor üzrə isə 74,2 faiz teşkil edib. Yəni təməs mehəsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.

Bu ilin sentyabr ayında qeyri-neft qəzəbzərliyi üzrə 9 ay ərzində meyvə-tərəvəz ixracına yarılıb. 2020-ci ilin yanvar-sentyabr ayında “Azerkosmos” ASC tərəfindən dənizdən 30 ölkəsində 30,9 milyon ABŞ dolları xidmət (peyk tele-kommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, ki, bətən ilin müvafiq dövrü ilə müqayisədə 6, faiz artıb. 2020-ci ilin sentyabr ayında ise portala daxil olan ixrac səfərişlərinə barədə məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr ayında Azexpor.az portalına 462,4 milyon ABŞ dolları deyərində ixrac səfərişləri daxil olub və ötən ilin müvafiq ilə müqayisədə 6, faiz artıb. 2020-ci ilin sentyabr ayında ise portala daxil olan ixrac səfərişlərinin dəyəri 33 milyon ABŞ dolları teşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexpor.az portalına daxil olan ixrac səfərişlərinin dəyəri 142,5 milyon ABŞ dolları teşkil edib.

2020-ci ilin sentyabr ayında ise “Azerkosmos” ASC dənizdən 11 ölkəsində 522 milyon ABŞ dolları deyərində xidmət ixrac edib. “Azerkosmos” ASC-nin 2020-ci ilin yanvar-sentyabr ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birleşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

“Ixrac İcmalı”da məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrde olduğu kimi, Azərbaycanın turizm sektoruna təsirsiz otluşmuyub, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub. Bu gün nəticəsində 2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə aparılmışlar təmsil olunurlar: “Azərbaycan Internet Maynəni Kompanii Limited Şirkəti”nin Azərbaycan Respublikasındaki Nümayəndəsi, “Socar Polymer” MMC, “Land Lojistik” MMC, “MKT İstehsalat Kəmərsi” MMC, “Sun Food” MMC, “Global Trade Group” MMC, “Fruit Store” MMC, “Baku Steel Company”, “Fruit City Group” MMC və “P-Aqro” MMC.

Qeyri-neft sektor üzrə məxsus şirkətlərinə iştirak edən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikke) kəsimləsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıci (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanmış məmələtlərin ixracı 73,7 milyon, kimya sonəsi mehəsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanmış məmələtlərin ixracı 38,2 milyon, plastmassa və ondan hazırlanmış məmələtlərin ixracı 122,4 milyon, pambıq ipili ixracı 12 milyon, spirili və spirtsiz içkilərin ixracı 9 milyon, şəker ixracı 12,4 milyon, bitki və həyvan məşəni piyler və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları) teşkil olub.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektor üzrə ixrac ise 129,5 milyon ABŞ dolları teşkil edib. 2020-ci ilin sentyabr ayında “Azerkosmos” ASC tərəfindən dənizdən 30 ölkəsində 30,9 milyon ABŞ dolları xidmət (peyk tele-kommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, ki, bətən ilin müvafiq dövrü ilə müqayisədə 6, faiz artıb. 2020-ci ilin sentyabr ayında ise portala daxil olan ixrac səfərişlərinə barədə məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr ayında Azexpor.az portalına 462,4 milyon ABŞ dolları deyərində ixrac səfərişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 6, faiz artıb. 2020-ci ilin sentyabr ayında ise portala daxil olan ixrac səfərişlərinin dəyəri 33 milyon ABŞ dolları teşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexpor.az portalına daxil olan ixrac səfərişlərinin dəyəri 142,5 milyon ABŞ dolları teşkil edib.

“Ixrac İcmalı”da 2020-ci ilin yanvar-sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə aparılmışlar təmsil olunurlar: “Azərbaycan Internet Maynəni Kompanii Limited Şirkəti”nin Azərbaycan Respublikasındaki Nümayəndəsi, “Socar Polymer” MMC, “Land Lojistik” MMC, “MKT İstehsalat Kəmərsi” MMC, “Sun Food” MMC, “Global Trade Group” MMC, “Fruit Store” MMC, “Baku Steel Company”, “Fruit City Group” MMC və “P-Aqro” MMC.

Qeyri-neft sektor üzrə məxsus şirkətlərinə iştirak edən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikke) kəsimləsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıci (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanmış məmələtlərin ixracı 73,7 milyon, kimya sonəsi mehəsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanmış məmələtlərin ixracı 38,2 milyon, plastmassa və ondan hazırlanmış məmələtlərin ixracı 122,4 milyon, pambıq ipili ixracı 12 milyon, spirili və spirtsiz içkilərin ixracı 9 milyon, şəker ixracı 12,4 milyon, bitki və həyvan məşəni piyler və yağlar ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları) teşkil olub.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektor üzrə ixrac ise 129,5 milyon ABŞ dolları teşkil edib. 2020-ci ilin sentyabr ayında “Azerkosmos” ASC tərəfindən dənizdən 30 ölkəsində 30,9 milyon ABŞ dolları xidmət (peyk tele-kommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, ki, bətən ilin müvafiq dövrü ilə müqayisədə 6, faiz artıb.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracına yarılıb. 2020-ci ilin yanvar-sentyabr ayında Azexpor.az portalına 462,4 milyon ABŞ dolları deyərində ixrac səfərişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 6, faiz artıb. 2020-ci ilin sentyabr ayında ise portala daxil olan ixrac səfərişlərinə barədə məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr ayında Azexpor.az portalına 462,4 milyon ABŞ dolları deyərində ixrac səfərişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 6, faiz artıb.

“Ixrac İcmalı”da 2020-ci ilin yanvar-sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə aparılmışlar təmsil olunurlar: “Azərbaycan Internet Maynəni Kompanii Limited Şirkəti”nin Azərbaycan Respublikasındaki Nümayəndəsi, “Socar Polymer” MMC, “Land Lojistik” MMC, “MKT İstehsalat Kəmərsi” MMC, “Sun Food” MMC, “Global Trade Group” MMC, “Fruit Store” MMC, “Baku Steel Company”, “Fruit City Group” MMC və “P-Aqro” MMC.

Qeyri-neft sektor üzrə məxsus şirkətlərinə iştirak edən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikke) kəsimləsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıci (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanmış məmələtlərin ixracı 73,7 milyon, kimya sonəsi mehəsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanmış məmələtlərin ixracı 38,2 milyon, plastmassa və ondan hazırlanmış məmələtlərin ixracı 122,4 milyon, pambıq ipili ixrac





# Azərbaycanın haqqı savaşı xarici mətbuatda



"Reuters" agentliyi Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.

AZƏRTAC xəber verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi zamanı öz doğma yurdlarından qovularaq köçkün vəziyyətine düşmüs, ölkənin müxtəlif rayonlarında maskunlaşmaya məcbur olan azərbaycanlıların son günlərde Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində bir sıra ərazilərin işğaldan azad edilmişsi barədə fikirləri ve təsəssüfləri yer alıb.

Bakıdakı məcbur köçkünlərin yaşadıqları qəsəbənin 80 yaşlı sakini Hesen Əhmədov Azərbaycan qoşunlarının Dağılıq Qarabağda apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhərini azad etməsi barədə xəberi sevincle qarşılıqlı və onun sonuncu arzusu olan - 25 ilən cəhdür işğal altında olan ata-baba torpağına qayıtmış arzusuna bir addım qaldığını bildirir.

"Özgərlərin minaldardan təmizləməsinə və öz ata-baba yurdumuza yenidən qayıtmak üçün orada aparılacaq bərpə və abadlıq işləri sebirsizliklə gözlayır. O torpaqlarda atalarımızın və bəbabalarımızın mezarları var", - deye o bildirir.

Məqalədə Dağılıq Qarabağın beynəlxalq seviyəsində Azərbaycanın arazisi olduğunu faktı və vurğulanır. Diqqət çatdırır ki, artıq 1 aydır davam edən mühərbi neticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Yazıcı Bakı sakınlarının Azərbaycanın 1990-ci illərdə ittiydi bir çox ərazilərin bir hissəsinə geri qayıtdığını dedikleri vurgulanır. Şəhər etrafındaki reklam ləhvələrində və vitrinlərdə olan plakatlarda birmənalı şekillə "Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!" şürləri yer almışdır.

Son döyüslərə oğlunun yaxın dostunun hələk olduğunu bildirən Bakı şəhər sakini Olgı İsmayılova deyib: "Öğlənlərimiz üçün narahat ol bilerik, ancaq bize məxsus olan torpaqlarımı geri qaytarılsın".

Məqalədə Azərbaycan Mütəffafı Nazırılımeye istinadla müləffələrin kəndlərinə qeydiyyatdan keçdiyi bildirilir.

Diger məcburi köçkün - inşaat işçisi olan 42 yaşlı Ramin Əliyevin de Müdafia Nazırılımeye məktub yazaraq döyüslərdə könüllü iştirak etmək istəyini bildirmesi de vurgulanır. "Vətən əğrunda ölməye hazırlıram, qoy uşaqların mənimlə fəxr etsinlər," - deye o bildirir.

Məqalədə həmçinin döyüşə yazıla bilməyen sakınların başqa yollarla hərbçilər körək etdiyi de qeyd olunur. Əzəqəlilik üzrə icraçı direktor Elnur Əliyevin maliyyə vasitə toplaşmaq və on cəbhəyə lazımlı olan şəyərə göndərmək üçün iddən müyyəyen müddətə məzuniyyət götürdüyü bildirilir.

Mülləffələrin kəndlərinə qeydiyyatın demək olar ki, hər bir yerində radio verilişlərinin öz efi vaxtının çox hissəsini vətənpərvərlik rühündən mahnilara həsr etdiyi, Azərbaycan bayrağının Türkiye bayrağı ilə yan-yan balkonlarda dalğalandığını qeyd edir.

"Kəndimizin işğaldan azad olunmasa xəberin eşidindən beri Bakıda özümüz yad kimi hissədəm -", deyən 33 yaşlı Nəmet Səmedov qızılıq ailesi ilə birge kndlərini tərk edib. O deyib: "Men könlülli kimi qeydiyyatdan keçmişim və hərki xidmətə cəlb olunmamı gözləyirəm".

Mülləffələrin kəndlərinə qeydiyyatın demək olar ki, hər bir yerində radio verilişlərinin öz efi vaxtının çox hissəsini vətənpərvərlik rühündən mahnilara həsr etdiyi, Azərbaycan bayrağının Türkiye bayrağı ilə yan-yan balkonlarda dalğalandığını qeyd edir.

"Kəndimizin işğaldan azad olunmasa xəberin eşidindən beri Bakıda özümüz yad kimi hissədəm -", deyən 33 yaşlı Nəmet Səmedov qızılıq ailesi ilə birge kndlərini tərk edib. O deyib: "Men könlülli kimi qeydiyyatdan keçmişim və hərki xidmətə cəlb olunmamı gözləyirəm".

susi müxbiri Peitro Del Renin müellifi olduğu "Azərbaycanlıların feryadi": "Məhz bu sebəbdən Dağılıq Qarabağın ayrılmamasını qəbul edə bilmerik" adlı məqaləsi dərc olunur.

AZƏRTAC xəber verir ki, müellif məqalədə düşmən artilleriyasından yalnız 10 km məsafədə yerləşən kənd tesrüfəti regionundakı Tərtər şəhərini safer etdiyini və bu şəhərin sentyab ayındayın beri raket yağışınat tutulduğunu və bombardıman edildiyini bildirir. Mülləffələr qadağan edilmiş kasetli bombaların ermənilər tərəfindən Azərbaycana qarşı istifadəsinin "Amnesty International" tərəfindən qanınlığını, Bərdə şəhərinin merkezi meydanda mühərbi beşəyənən başlıca məlumatda təqdim olunur.

Kanadanın nüfuzlu "National Post" qəzeti "Azərbaycanın köçkünlük həyatı yaşayan futbol şampionları mühərbiyən sonra evlərinə qayıtmış arzulayırlar" başlıqlı məqalə dərc edilib.

Məqalədə münaqişənin tarixine və acı neticələrinə de toxunulur, "Human Rights Watch" təşkilatı istinadən 1992-ci ilə Ermənistan ordusu tərəfindən Xocalıda mülliətli qəhəri qarşı soyqırımı tərdidliyi, rəsmi rəqəmələr görə 106 qadın və 83 uşaq olmaqla 613 mülliət şəxsin qətlə yeri tərihidi bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn ərazi bütövlüyü və digər müvafiq prinsiplərinə pozdu. 30 ildə ki, Ermənistanın Azərbaycan ərazilərini qayaşlaşdırmaq üçün qazanaraq ermənilərə qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin bir hissəsinə azad edib, kiñi dövlət arasında indiyedek üç atəşkes rəziləşməsinə əldə olunsa da, bu razılaşmaların qisa müddət ərzində pozulduğu bildirilir.

Məqalədə mülliətin sefəri zamanı səhər etdiyi azərbaycanlıların fikirlərinə istinadən Qarabağsız Azərbaycanın mövcud ola bilmediyi, öz müqddətlərin teyin etmə sebəbini əsas getirerek Azərbaycan kimi müsteqil bir dövüldən ayrılmış dövületlərin hamı tər



# Çilov adasında batmaq təhlükəsində olan elmi-tədqiqat gəmisinin heyətindəki bir nəfər xilas edilib



Noyabr 2-de Çilov adası istiqamətində SOCAR-in Geofizika və Geologiya İdarəesi tərəfindən seysmik-kəsiyyat işlərinə colb edilmiş Fövgələde Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mührrikində texniki nəsazlıq yaranıb və küləyin tösürü neticəsində bir nəfər həyətən dərinliyinə doğru səmtlənib. Üzəmə vasitəsi ilə rabitə əlaqosunun kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müyyən etmək mümkün olmayıb.


Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzində bildirilir ki, üzmə vasitəsinin axşamına kömək göstərilməsi bərədə daxil olmuş müraciətələr əlaqədar dərhəd DSX-nin Sahil Mühafizəsinin növbəti gəmisiñin üzmə vasitəsinin axşamına qəbul edilmişdir. Üzəmə vasitəsi ilə rabitə əlaqosunun kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müyyən etmək mümkün olmayıb.

Sərhəd gözəcəti gəmisi tərəfindən qaralıq hava şəraitində heyata keçirilmiş axşam-xilasətənə tedbirləri nəticəsində Çilov adasında cənub-qərb istiqamətə, sahilən yeddi mil mesafədə dənizdə estakadaya burazlanmış qayıq aşkarlanaraq yedəyə alınıb. Aşağıda olan şəxslər - 1978-ci il təvəllüdü Baki şəhər sakini Balayev



Hesən Böyükəyə oğlu sərhəd gözəcəti gəmisinin bortuna götürürlər və ona ilkin tibbi yardım göstərilib. Dövlət Sərhəd Xidmətinin dəniz

"Azərbaycan"



## Azərbaycan beynəlxalq müstəvidə növbəti dəfə tanıldı

"Azercell"in #QadınDediñin layihəsi nüfuzlu beynəlxalq Red Jolbors festivalında gümüş və bürünc medallar qazandı



Ölkəmiz üçün tarixi və son dərəcə əhəmiyyətli olan döndəmdə, tek cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda "Azercell" şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanılmasına nail olub. Belə ki, Orta Asiyada marketing, reklam və kommunikasiya sahəsinin nüfuzlu məsabiqələrindən sayılan Red Jolbors festivalında Azərbaycanın lider mobil operatoru "Azercell" in hazırladığı #QadınDediñin sosial layihəsi iki yüksək mükafata layiq görürlüb.

Orta Asiya və MDB ölkələrindən yuxarıda nümayəndənin qatılığı yarışmada münsiflərin qərarına əsasən #QadınDediñin layihəsi bölgəninən yaxşı KSM layihələri arasında ikinci yere çıxaraq gümüş medalı, "Ən yaxşı rəqəmsal kampaniya" nominasiyası üzrə isə bürünc medalı layiq görürlüb.

#QadınDediñin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlar dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların təmsilində uğurlu azərbaycanlı qadın idmançılarının nümunələri təqdim edilib. Belə ki, hüquq və vəzifələr bilən, öz yoluñ seçib ona doğru ezməkarlıqla addimlayan qadın maneqeleri aşa və uğur qazana bileyək gücə, ağıla, iradəye sahib oldular.

Şəhərdən tərəfindən xilas edilmiş şəxs "Geofizik-3" elmi-tədqiqat gəmisiñə təhvil verilib.

Şəhərdən tərəfindən xilas edilmiş şəxs "Geofizik-3" elmi-tədqiqat gəmisiñə təhvil verilib. "Azercell" in qadınlarla bağlı tədbirdə 250-dən çox reklamçı, marketinq, brend-mənecər, PR mütexessisi Red Jolbors kommunikasiya festivalına öz işini təqdim edib. Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiyası uğrunda müükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin təqdim edilib. Belə ki, hüquq və vəzifələr bilən, öz yoluñ seçib ona doğru ezməkarlıqla addimlayan qadın maneqeleri aşa və uğur qazana bileyək gücə, ağıla, iradəye sahib oldular.

Google, Mail.ru Group, PepsiCo, Skyeng, Borjomi Global, Forbes Rusiya kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekməmetov, tənqidçi Məksam Ponamaryov tədbir iştirakçıları arasında çıxış ediblər. Red Jolbors festivalı iştirakçıları peşəkar səviyyələrinin artırmağı, həmçinin müxtəlif ölkələrin temsilçilərinin müstərek maraqlı kreativ layihələrini əsərəyə getirməsinə imkan yaradır.

"Azercell" in qadınlarla bağlı tədbirdə 250-dən çox reklamçı, marketinq, brend-mənecər, PR mütexessisi Red Jolbors kommunikasiya festivalına öz işini təqdim edib. Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiyası uğrunda müükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin təqdim edilib. Belə ki, hüquq və vəzifələr bilən, öz yoluñ seçib ona doğru ezməkarlıqla addimlayan qadın maneqeleri aşa və uğur qazana bileyək gücə, ağıla, iradəye sahib oldular.

"Azərbaycan"

## 1 sayılı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:  
LOT - Kommunal təyinatlı maşın və mexanizmlərin satın alınması:

Tender iştirakçılara təklif edilir ki, [www.etender.gov.az](https://www.etender.gov.az) - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil əlsinler. Müqaviləni yerinə yetirilmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Tenderde iştirak etmək istəyənlər (podratçılar) LOT üzrə müyyən edilən məbləğdə iştirak haqqını göstərənlər hesab köçüründən sonra müsabiqə üzrə təkliflərinə Portal vasitəsilə təqdim edə bilərlər.

**LOT - 300 (üç yüz) manat**  
İştirak haqqının ödənilməsi yalnız "ASAN Ödəniş" vasitəsilə həyata keçirile bilər.

Tenderde iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ631UBAZ015049620538060AZN001  
VÖEN: 1500274611  
Bank: "Unibank" ASC-nin Nefçilər filialı

Kodu: 504302  
VÖEN: 13000017201  
M/H: AZ46NABZ0135010000000015944  
SWIFT: UBAZQZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılardan tenderde iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnamesi, qeydiyyatdan keçidi ölkə və rekvizitləri;  
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvəde olmalıdır);  
- tender təklifi dəyərinin 1 faizi heçməndə bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvəde olmalıdır);

- malgöndərənin (podratçının) Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər dair yerinə yetirilməsi vəxtilə keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fealiyyətin dayandırıldığı məddət nəzərə alınmadan) vergi dəyiciyinən dayandırılmış vergi məsələsi. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması bərədə arayış;

- malgöndərənin (podratçının) son bir ildeki (əger daha az məddət fealiyyət göstərirse, bütün fealiyyəti dövründəki) maliyyə vezifələrə barədə bank tərəfindən verilmis arayış;

- malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olmasının haqqında məlumat;

- malgöndərənin (podratçının) müvafiq sahə üzrə fealiyyətinə icazə verilen lisenziyalar və onların sonrası topusuna uyğun olaraq ixtisas göstəricilərinin müyyən edən sənədələr.

Tender teklifləri, eleca de bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender teklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender tekliflərini, eleca de bütün sənədləri və müraciətləri dövlət satınalmaları üzrə vahid internet Portal vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərlən vaxtdan gec təqdim olunmuş sənədlər və tekliflər qəbul olunmayıblar. Malgöndərənlər (podratçılar) solahiyətli nümayəndələri portala daxil olmalıdır. Iştirak edə bilərlər.

Tender prosedürü, eleca de bütün yazışmalar və sənədlər Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Malgöndərənlər (podratçılar) tenderde iştirak etmək üçün yuxarıda göstərlən sənədləri 25.11.2020-ci il saat 15:00-ə qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 03.12.2020-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Iddiaçılardan təqdim etməli 04.12.2020-ci il saat 15:00-də Portal vasitəsilə açılaçaqdır. Iddiaçılardan açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

**QEYD:** Tenderde iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

## Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi açıq tender elan edir

- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST" mərkəzlərində 7 istiqamət üzrə monitoring sistemünün yaradılması və monitoring qurğularının təchizatı layihəsi üzrə programmatik hazırlanması işlərinin satın alınması:

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil əlsinler. Müqaviləni yerinə yetirilmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. Tenderde iştirak etmək istəyənlər (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvəde olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi heçməndə bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvəde olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər dair yerinə yetirilməsi vəxtilə keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fealiyyətin dayandırıldığı məddət nəzərə alınmadan) vergidəyiciliyinən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasına (sənədin orijinali skan edilmiş və PDF formata录入 edilmiş və yoxlanılmışdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər dair yerinə yetirilməsi vəxtilə keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fealiyyətin dayandırıldığı məddət nəzərə alınmadan) vergidəyiciliyinən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasına (sənədin orijinali skan edilmiş və PDF formata录入 edilmiş və yoxlanılmışdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər dair yerinə yetirilməsi vəxtilə keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fealiyyətin dayandırıldığı məddət nəzərə alınmadan) vergidəyiciliyinən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasına (sənədin orijinali skan edilmiş və PDF formata录入 edilmiş və yoxlanılmışdır);

- iddiaçının son bir ildeki fealiyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2019-cu il üzrə);

- iddiaçının son bir ildeki maliyyə vezifəsi haqqında bank arayışı (sənədin orijinali skan edilmiş və PDF formata录入 edilmişdir);

- sənəmlər maliyyələrinin təcəsim təməm etməsi vəzifəsi haqqında pəşəkarlığın, tacərübəsinin, texniki imkanlarının, işçi qeyriyinin, idarəətçi sərisi və idarəətçi kadr imkanlarının mövcuduluğu barədə təsdiqidə sənədlər təqdim edilmişdir; bəzəcə və ya fərdi tacərübələrin müvafiqlərinin surəti, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatları;

- sənəmlər müvafiqlərinin başlıqlamaq salahiyətinin olmasası;

- işçilərin işləməsi, məhkəmənin qarşısında kommersiya fealiyyəti dayandırılmış şəxs olmasına;

- sənəmlər prosedurların buşunlaşmasından əvvəlki 5 il ərzində özərlərinin, habelə işləri ni idarəətçi, qulluqçuların pəşəkar fealiyyətləri, yaxud sənəmlər müvafiqlərinin başlanğışası üçün işxüs göstəricilərinin yarlılıq göstərmələri ilə başlayaraq cinayət görə məhkəmə olunması, yaxud onların müvafiq pəşəkar fealiyyətləri ilə müşəqə olunması.

Iddiaçılardan tenderde iştirak etmək üçün aşağıdakı sənədlər təqdim etməlidirlər:

- QEYD: Tenderde iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

## BİLDİRİŞ

"Azərbaycan" qəzetiñin 17 sentyabr 2020-ci il tarixli buraxılışında "Azersu" ASC-nin daxili vəsaiti hesabına drenaj və hidrofor tipli nasosların satın alınması məqsədi dərəcə edilmiş tenderde bütün iddiaçılardan tender təkliflərinin qiyməti müvafiq malların ehtimal olunan qiymətindən yüksək olduğu üçün tender proseduru ləğv olunmuşdur.

Tender komissiyası

Fövqəladə Hallar Nazirliyi Dövlət Yangından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yangından Mühafizə Hissəsinin xarici elektrik təchizatı işlərinin görülməsi m

